

Baş nazir Əli Əsədov MDB Hökumət Başçıları Şurasının videokonfrans formatında iclasında iştirak edib

Noyabrın 12-də Müstəqil Dövlətələr Birliyi (MDB) Hökumət Başçıları Şurasının videokonfrans formatında iclası keçirilib.

Nazirlər Kabinetinin Mətbuat xidmətindən AZERTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iclasda iştirak edib.

Ə.Əsədov iclasın gündəliyində duran məsələlərlə bağlı çıxış edib.

Bu il MDB-nin yaradılmasının 30 illiyinin qeyd olunduğu bildirən Baş nazir deyib ki, ötən müddət ərzində birlik mürəkkəb formallaşma və inkişaf yolu keçərək beynəlxalq aləmdə layiqli nüfuz qazanıb.

Azərbaycanın ənənəvi olaraq MDB-də iştirakına və birlilik çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişafına böyük önem verdiyi vurğulanıb.

Ə.Əsədov Şura üzvlərinin diqqətini ölkəmizin 44 günlük Vətən müharibəsində qələbəsinə yönəldərək bildirib ki, Azərbaycan işgal olunmuş ərazilərinin azad edilməsini və ərazi bütövlüyünün bərpasını BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq təmin edib.

Azərbaycan ərazilərinin işgaldən azad edilməsi həmin regionda dəhşətli dağıntıların miqyasını üzə çıxardığı, orada Azərbaycan xalqının tarixi-mədəni və dini irsinin qəsdən məhv edilməsi siyasetinin həyata keçirildiyi, urbisdə, kultursid və ekosid tərəfdiliyi qeyd edilib. Diqqətə çatdırılıb ki, Azərbaycan işgaldən azad edilmiş ərazilərin bərpası, məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışının təmin edilməsi üçün çox böyük işlər görməlidir.

Əsas vəzifənin işgaldən azad edilmiş ərazilərin minallardan təmizlənməsi olduğunu qeyd edən Baş nazir Ermənistən tərəfindən minalanmış ərazilərin dəqiq xəritələrinin Azərbaycana təhvıl verilməsinin vacibliyini vurğulayıb.

Regionda uzunmüddətli sülhə və sabitliyə nail olmaq üçün iqtisadi əlaqələrin bərpasının əhəmiyyəti qeyd edilərək bildirilib ki, regionda nəqliyyat kommunikasiyalarının açılması həm Azərbaycanın, həm Ermənistən, həm



də bütün region əlkələrinin maraqlarına cavab verir. Baş nazir qeyd edib ki, nəqliyyat məşrutlarının açılması təkcə region miqyasında deyil, birliyə üzv olan bütün dövlətlər arasında ticari-iqtisadi əlaqələrin inkişafına böyük təkan verəcək.

Çıxışda hər iki ölkənin ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycan və Ermənistən arasında sərhədin delimitasiyası və demarkasiyası prosesinə tez bir zamananda başlanmasının vacibliyi də vurğulanıb. Bildirilib ki, Azərbaycan maksimum konstruktivlik və xoşməramlılıq nümayiş etdirərək beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində bir-birinin suverenliyinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında Ermənistən-la münasibətləri normallaşdırmağa, hətta sülh müqaviləsini imzalamağa hazırlıdır.

Baş nazir həmçinin Azərbaycanın koronavirus infeksiyası ilə mübarizə sahəsində həyata keçirdiyi təxirəsalınmaz tədbirlərdən söz açıb. Bildirilib ki, Azərbaycan cari ilin yanvar ayından regionda peyvəndlənməyə ilk başlayan əlkələrdən biri olub. Peyvəndlənmə tamamilə könüllülük əsasında həyata keçirilir və vətəndaşlara hansı peyvəndlə vaksinasiya olunmaları ilə bağlı seçim imkanı verilir.

Ə.Əsədov MDB məkanında əməkdaşlığın bundan sonra da hərtərəfli inkişaf edəcəyinə əminliyini ifadə edib.

Sonra MDB Hökumət Başçıları Şurasının digər üzvlərinin çıxışları olub və MDB-də iqtisadi əməkdaşlığın aktual məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Ermənistənin baş nazirinin müavini Məqr Qriqoryan

çıxışında əsassız olaraq ölkəmizi Azərbaycan, Rusiya və Ermənistən liderlərinin 2020-ci il 10 noyabr tarixli razılaşmalarının icrasını təhlükə altına almaqdə ittihəm edib. Nəqliyyat kommunikasiyası məsələsinə toxunan M.Qriqoryan deyib ki, Azərbaycan, guya, güc tətbiqi hədələri ilə müşayiət olunan dəhliz ideyasını şışirdərək onu təbliğ edir. Ermənistənın baş nazirinin müavini, həmçinin Azərbaycanı, guya, erməni "hərbi əsirlər" saxlamaqda da ittihəm edib.

Ümumi fikir mübadiləsindən sonra Baş nazir Ə.Əsədov MDB Hökumət Başçıları Şurasının sədrinə müraciət edərək söz alıb və Ermənistən tərəfinin yalan dolu ittihamlarına cavab verib. Baş nazir qeyd edib ki, 44 günlük müharibə arṭıq başa çatıb və Azərbaycan 30 ilə yaxın işgal altında qalan torpaqlarını azad edib.

Baş nazir bir daha diqqətə çatdırıb ki, Azərbaycan birgə Bəyanatın bütün bəndlərinə tam sadıqdir və bundan sonra da onları yerinə yetirəcək.

Bəyanatın regionda bütün nəqliyyat kommunikasiyalarının açılmasını nəzərdə tutan 9-cu bəndinə toxunan Ə.Əsədov xatırladıb ki, bu məsələyə Azərbaycanın Baş nazirinin müavininin, Rusiya hökuməti sədrinin müavininin və iclasda iştirak edən Ermənistənin baş nazirinin müaviniñin həmsədriyi ilə işçi qrup çərçivəsində baxılır. "Bu baxımdan Azərbaycanın, guya, bu məsələlərin həllini güc tətbiqi və ya hədə-qorxu ilə müşayiət etməsinə dair ittihama gəldikdə, zənnimcə, burada şəhərə ehtiyac yoxdur. Çünkü bu məsələlərə işçi qrup çərçivəsində baxılır və bu, təkcə

Azərbaycanın deyil, regionun digər nümayəndələrinin də bu yaxınlarda bəyan etdiyi ki-mi, bütün region əlkələrinin maraqlarına cavab verir", - deyə Ə.Əsədov vurğulayıb.

Baş nazir həmçinin M.Qriqoryanın rəsmi Bakının, guya, erməni "hərbi əsirlər" əsirlikdə saxlaması ilə bağlı böhtən dolu açıqlamasına da cavab verib. Ə.Əsədov bəyan edib ki, Azərbaycan birgə Bəyanatın hərbi əsirlərə bağlı müvafiq bəndinə tam əməl edir. Baş nazir Rusiya Xarici İşlər Nazirliyinin 2021-ci il 9 noyabr tarixli Bəyanatına istinad edərək bildirib ki, Rusiya sülhməramlılarının iştiraki ilə 2020-ci il dekabrın 2-dən ümumilikdə 122 hərbi əsir və saxlanılan şəxs geri qaytarılıb. Onlardan 105-i Ermənistəna, 17-si isə Azərbaycana təhvıl verilib.

Vurğulanıb ki, üçtərefli Bəyanatın imzalanmasından iki həftədən artıq müddət keçəndən sonra Ermənistən tərəfindən 62 nəfərdən ibarət silahlı qruplaşma təxribat töötəmək məqsədile Azərbaycan Silahlı Qüvvələrinin arxa cəbhəsinə, artıq işğaldan azad edilmiş ərazilərə gəndərilib və onlar tərksiləh edilərək Azərbaycan hərbçiləri tərəfindən saxlanılıb. Qeyd edilib ki, bütün beynəlxalq konvensiyalara uyğun olaraq bu şəxslər hərbi əsir sayılınca bilməz.

Baş nazir bildirib ki, buna baxmayaraq, Azərbaycan həmin şəxslərdən 29-nu Ermənistən tərəfincə qaytarıb, bu qrupdan olan digər 33 nəfər isə töredikləri cinayətlərə görə Azərbaycan məhkəmələri tərəfindən müxtəlif müdətələrə məhkum edilib.

Həmçinin qeyd olunub ki, cari il sentyabrın 23-də BMT Baş Assambleyasının 76-ci Sessiyasında Azərbaycan öz ərazisində artıq "Dağlıq Qarabağ" adında inzibati ərazi vahidinin olmadığını bəyan edib. "Azerbaycanda Qarabağ iqtisadi rayonu və Şərqi Zəngəzur iqtisadi rayonu var", - deyə Ə.Əsədov çıxışını yekunlaşdırıb.

İclas zamanı MDB Hökumət Başçıları Şurasının növbəti iclasının 2022-ci ilin mayında Qazaxistan Respublikasında keçirilməsinə dair qərar qəbul edilib.

Sonda bir sıra sənədlər imzalanıb.